



**AYSEL XANLARQİZİ SAFARLI**

## PAYIZ RƏNGİ ÜZÜYÜMÜN QAŞINDA

\*\*\*

Bu necə darıxmaqdır, uçuruma dönmüşəm,  
Yuvarlanıb aşmışan həsrətimin dibinə.  
Ümidsiz bir çöküntü darixir varlığımızda,  
Gələcəyim düşübdür qaralmış qəm küpünə.

Bayquş kimi ulayır dərd xaraba ruhumda,  
Parçalayıb içimi yalquzaq darıxmağım.  
Necə olur, bilirom, həsrətin çarmixını,  
İntiharın dağ olmuş təpəsinə çıxmağı.

Təpədən dirnağacan yalnızlığam, İlahi,  
Solum tənha, çarəsiz sığınram sağıma.  
Sən sevdiyin o təklik ruhumun bacasından,  
Leysan-leysan hönkürüb doluşur otağıma.

Bu necə darıxmaqdır, qəm gülüşə sarılıb,  
Ömür xəyanət edir, ölümçün darıxıram.  
Bəxtimin ocağına təkliyin közü düşüb,  
Küləklənmiş içimdə külümçün darıxıram.

\*\*\*  
Oynayasan saçlarıyla küləyin,  
Kirpiyindən üzüləndə taleyin.  
Misraları udqunanda ürəyin,  
Yazışmağa bir sətirin olmaya.

Tapdananda ayaq altda baxışın,  
İzləyəsən bir eşqin dərd doğuşun.  
Qara bulud hönkürəndə yaşıı,  
İslanasan, bir çətirin olmaya.

Qədəh olub hicri gözdən süzənə,  
Gözlərimin çuxurunu qazana.  
Payız olub qarışasan xəzana,  
Yaz yanında bir xətirin olmaya.

Küsmüş ruhu ödəyib can borcuna,  
Yığıb dərdi, günahları xurcuna  
Buraxanda əcəlin buz ovcuna,  
Axırətdə gedən yerin olmaya.

\*\*\*  
Sən hardan biləsən mən necə təkəm,  
Yaşarken ölməyin nə olduğunu.  
Cismimlə zamanın köksünə yükəm,  
Bilməzsən sən ölüb doğuldugumu.

Uymaz istəyim də vaxtin nəbzinə,  
Mənim ürəyimin döyüntüsü çox.  
Əcəlin verdiyi ömür qəbzinə,  
İmzasın atacaq bir gücüm də yox.

Ümidin əlindən tutmuşam zorla,  
Sən hardan biləsən mən nə haldayam.  
Qismətin bəxtimə hördüyü torla,  
Lampası qırılmış çıxmaz yoldayam.

Həyatım dolabda xarab, zay olan,  
Boğazdan keçməyən loxmaya bənzər.  
Tənhalıq uçqunda xaraba qalan,  
Bacası əyilmiş daxmaya bənzər.

Ruhumu tapşırıb yolladım sənə,  
Söylədim düşməsin daha izimə.  
Sən hardan biləsən nə çəkirəm, nə  
Qara taleyimi çəkdim gözümə.

\*\*\*  
Bir şəkillik ömür olum,  
Bezdirim dar çərçivəni.  
Divarlar yaşaya bilsin,  
Sən yaşaya bilmə məni.

Boylanım fərqli rənglərdən,  
Gördüyümə keçmiş deyim.  
Mənə ağ rəng ömür seçən,  
Başqa bir rəng seçmiş deyim.

Çərçivələr assın məni,  
Divar çəksin çarmixına.  
Sular boğan balıq olum,  
Sevilim dərd qarmağında.

Yaşanım bir çərçivəlik,  
Divarlarda bəzək kimi.  
Hərdən eşqin rəsmin çəkən,  
Tozun alsın xatirəmin.

Saatı qurub ölümə,  
Zamanın durum qəsdinə.  
Başım Allahın dizində,  
Ayağım göyün üstündə.

Bir şəkillik ömür olum,  
Bezdirim dar çərçivəni.  
Divarlar yaşaya bilsin,  
Sən yaşaya bilmə məni...

\*\*\*

Bu gün payız kimiymə  
Gözlərimdən düşmüşəm.  
Üşüyən ümidişərin  
Dərdiyə sevişmişəm.

Durmuşam vağzalında  
Fəsillər növbəsinin.  
Kirpiyim baxışların  
Pozubdur tövbəsinə.

Qırılmış çətirimlə  
Durub payız altında.  
Yaza əlvida dedim  
Ruhumun buz qatında.

Bu gün payız kimiymə  
Qızılıyam XƏZANtək.  
Ağacından qopur, bax  
Köksümdə sınan ürək.

Payızın dodaqları  
Alnındadı gecəmin.  
Gözlərindən süzülür,  
Yola dönən küçənin.

Agaclardan soyunan  
Budağın yetimiymə.  
Toxunmayın, ağlaram  
Bu gün payız kimiymə.

## SƏN BİLMƏZSƏN...

Sən bilməzsən ağrının payız rəngin,  
Sən bilməzsən acıların xəzanın.  
Küləkləri saçlarımda əsəndə,  
Buludlara kirpiyiylə yazanı.

Bilməzsən ki, bəxt yazılı alında,  
Qırışanda necə olur baxışlar.  
Gözlərimin aynasında tərləyən,  
Yanaqları yumruqlayan yağışlar.

Sən bilməzsən acıların loxması,  
Ən bahalı sinilərdə qarşımıda.  
Dəndlərimi mənə nişan taxıblar,  
Payız rəngi üzüyümün qasında.